



# Mukəddəs Kitab

Injil 18-ķisim

«Filemon»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Injil 18-ķisim

## «Filemon»

### (Rosul Pawlusning Filemonoqa yazojan məktupi)

#### Kirix söz

Rosul Pawlusning əziz dosti Filemonoqa yazojan bu yekimlik wə kışka xəhsiy hetining Injil ķisimlirining қatarioqa elinix səwəbi uningdaoloqan biwasitə berilgən təlim üçün əməs, bəlkim uningda Hudanıng muhəbbətinin əməliy ipadılıri bayan ķılıqanlıqı üqündür. Hət əysa Məsihgə ümid baqlıqanlarning həmmisi üçün muhəbbətnin roxən wə xərəplik ülgisidur.

Uxbu kışka məktupning təpsilatlarını xərçiləxkə anqə kəp wakıt kətməydi. Pawlusning hux həwərnı jakarlaxlıridın Filemon isimlik bir bay adəm Məsihgə etikad ķılıqan. Bu ix bəlkim Əfəsus xəhiri dəoloqan. Keyin Filemon eż yurtı Kolossi xəhiriqə ķaytixi bilən eż eyidə bir jamaət tuoqlulup, yiqiliyikqə baxlaydu (1:2). Pawlus ezi Kolossi xəhiriqə berip bəkmiojan («Kol.» 2:1). Filemonning Onesimus (mənisi, «paydilik») isimlik bir külü bolup, u bəlkim Filemonning Əfəsuska ķılıqan səpiridə uningoja həmraḥ bolup, əzimu Pawlusning wəz eytixlirini angloqan boluxi mumkin. Rosul Pawlus Əfəsus xəhiri dən ayrılip bir-ikki yıldın keyin Yerusalemda Rim həküməti təripidin «həkümətkə karxi qıqqan» dəp ərz ķılınip ķoloqa elindi; yənə bir məzgildin keyin həkümət uni Rim xəhiriqə yalap apardi. Rim xəhiri dən kixənləngən halda ijariqə aloqan eyidə nəzərbənt astida ikki yil hayat ətküzdü («Ros.» 28:30-31). Mumkinqılıki barkı, u keyinkı bir məzgildə zindanoja solanojan; məyli «eż eyidə» yaki zindanda bolsun, ixkilip Pawlus Onesimus bilən kərüxkənidi! Əmdi Onesimus nemə üçün hojayini Filemon din ayrılip Rim xəhiri dən bolidu?

Xübhisizki, bu biqara eż kəqürmixlirining həmmisini Pawluska tekkən. U əzinin hərlükini aloqan əməs, bəlkim hojayinidin қaqqan, bəlkim xundaqla hojayinining pulini yaki mal-mülkinin oqıriliojan boluxi mumkin (18-ayət). U pul tapımən dəp Rim xəhiriqə ķarap yol aloqan. Lekin kəp qong xəhərlərdikidək Rim xəhiri dən Onesimuska ohxax nadan yax yigitlərdin paydilinidiojan heli kəp kazzaplar bar idi. Onesimus awarıqılıkka yolukkanidi – u jinayətqi dəp ərz ķılınip, zindanoja solanojan. U Pawlus bilən zindanda kərüxkənmə, yaki pəkət Pawlusning «ijariqə aloqan eyi»gə, uning aldioja berip yardım soriqanmu?

Ixkilip Pawlusning uningoja: «Yax yigit, sening möhtajoloqining Məsih Əysanıng Əzidur; U sening qıqix hayatingning qataqlırını birdinbir ħəl ķılıquqı» dəp eytənlioqını bilimiz. Onesimus Məsihgə etikad ķılıqan wə Hudanıng məoppirət-kəqürümi, Məsihdəoloqan yengi hayat elip kəlgən hatırjəmlik wə hursənlilikə yaxaxka baxlıqanidi. Xuningdək u əzigə əziz xapaətqioloqan, türmidə yatkan, yaxanojan Pawluska կandak yardımə berələrmən dəp türlik yollarnı huxallık bilən izdigən. Əjəba, u əslidə dəl xu ixtin — baxķılarning hizmitidə boluxtin қaqqanidi!

Uning bu hizmiti wə yardımçı, xübhisizki, rosuloqa zor hursənlilik wə təsəlli elip kıldı. Əmma bu yax yigitning eż hojayini Filemonoqaoloqan məs'uliyitidin bax tartixining uzunoja

## «Filemon»

sozuluxioqa u yol koymatti. Onesimus kattik reallikqa yüzlinixi kerék idi. U қaққan қul bolqaqqa Rim imperiyasining қanuniyoq hilaplik kilojan bolatti wə xundakla eojir jazaşa tartilixi mumkin idi. Uning üstigə uning Filemonning nərsilirini oopriliojan yaki uningoja ziyan yətküzgən məsilisi bar idi. Huda aldida həkikij tow a kılıxning kəm bolsa bolmaydiqan bir təripi dəl xuki, biz əslidə uwal kilojan yaki ziyan yətküzgənlərdin kəqürüm sorax wə yətküzgən ziyanlarnı bolsa mumkin kədər tələp berixtin ibarəttur. Lekin Onesimusning əzinin heqkandak puli yok idi! Kərindiximiz Pawlus Hudanıng muhəbbitidin uroqup qikqan mərdlik bilən Filemonuq uxbu hətni yezip, Onesimusning kolioja tapxurup, uni Filemonning yenioqa kəyturup əwətidü. Həttə u Onesimusning barlıq kərzilirini ez üstigə elip, həmmisini kəyturidiqanlığını yazidu (18-ayat). U Filemondin Onesimusni kəqürüm kılıp, uni eyigə kəyta kəbul kılıxını etünidü. Xundaq kilojinida rəhimsiz dunya aldida Hudanıng muhəbbitigə zor ülgə kərsətkənlik bolidu wə Pawlusning **«iq-baqırırlı seyündürülüdü»** (20-ayət). Pawlusning Filemon tooprukluq barlıq eytqanlırioja asaslanıqanda, biz Filemonni qoqum xundak kilojan həmdə uningdin tehimu artuk kilojan dəp jəzmləxtürümüz; dərwəkə u Pawlusning etüngən iltimasını anglimiojan bolsa, uxbu hət hazırlımızda bolmayıttı!

Biz yənə xuni baykaymizki, uxbu hətni Kolossidiki jamaətgə yazojan heti bilən təng yazojan, xundakla qoqum uning bilən təng yollıqan («Kol.» 4:9ni kərung).



# Filemonoqa

## Rosul Pawlus Filemonoqa yazoqan məktup

**1** <sup>1</sup> Məsih Əysanıng məhbusi mənki Pawlus wə kərindiximiz Timotiydin səyümlükimiz wə hizmətdiximiz Filemonoqa <sup>2</sup>wə singlimiz Afiyaqa, səpdiximiz Arkippuska wə əyüngdə yiqəlidiojan jamaətkə salam!

**3** HudaAtımız wə Rabbimiz Əysa Məsihdin silərgə mehîr-xəpkət wə hatırjəmlik bolqayı!

### Filemonning mehîr-muhabbiti wə etikədi

**4-5** Rəbbimiz Əysaşa wə barlıq mukəddəs bəndilərgə bolqan mehîr-muhabbiting wə ixənq-etikadıngni anglap, mən dualırımda həmixə seni yad etip turuwatımən, sən üçün təxəkkür eytimən; **6** Bizgə nesip bolqan, Məsihni uluoqlaydiojan barlıq yahxi iltipatni toluk tonup yetixing bilən, sening etikədninə əməlliiridə mərdlərqə ortaklixixing küçəytilsün dəp dua ki limən. **7** Qünki sening mehîr-muhabbiting manga zor huxallık wə rioxbat elip kəldi; qünki ikerindixim, mukəddəs bəndilərning iq-baqırlıri sening arkılık kep seyündürüldi.

### Filemonning kuli Onesimus həkkında iltimas

**8** Xunga, gərqə seni layık ixni kilişkə buyrukça Məsihdə jür'ətlik bolalısammu, **9** lekin yənilə muhəbbətninq türkisi bilən mənki keri Pawlus həmdə hazırlı Əysa Məsihning məhbusi bolux süpitidə sanga iltimas kılıp ettinüxnı layık kərdum — **10** kixənlərdə turup tuqşan balam, yəni Onesimus toopruluk iltimasım bar. **11** U burun sanga paydısız bolqan bolsimu, əmma hazır sangimu, mangimu paydılıktur. **12** Mən hazır uni — janjigirimni sening yeningoja kayturup əwətimən. **13** Hux həwərnı dəp kixənlərdə turojinimda uni sening ornungda mening hizmitimdə boluxka yenimda qaldurup kələqüm bar id; **14** birak sening razılığın almayı həqnemini kələqüm yok; xundak kələqanda sening manga kələqan yahxiliking məjburiy əməs, bəlkı razımanlıq bilən bolidu. **15** Qünki sening Onesimustın wakıtlıq məhrum bolqiningning səwəbi, bəlkim dəl sening uningoja əbədil'əbədgıqə nesiwə boluxung üçün idi..

---

**1:1** «Məsih Əysanıng məhbusi mənki Pawlus ...» — Pawlus bu məktupni yazoqanda Rimning məhbusi idi. Xübhisiżki, rımlıklar Pawlusni «bizning məhbusımız» dəp oylayıttı — lekin Pawlus ikka baxğışa kərətti. Rımlıklarning uni kəloğa elip türmigə taxliwətkini Hudanıng iradısı bolup, xu ix bilən «yat əllik» ixəngüçilərning kəp payda kəridiojanlıqışa Pawlusning kezi yətkən; xuning bilən Pawlus özünü: «rimliklarning məhbüsü» deməy, bəlkı «Məsihning məhbüsü» dəydu.

**1:1 Əf. 3:1; 4:1.**

**1:2** «səpdiximiz Arkippus» — «səpdiximiz» (yaki «kürəxdiximiz») — rohiy «urux sepi»da bolqan kürəxtə, əlwətta.

**1:2 Rim. 16:5; 1Kor. 16:19; Kol. 4:15,17.**

**1:4-5** «Rəbbimiz Əysaşa wə barlıq mukəddəs bəndilərgə bolqan mehîr-muhabbiting wə ixənq-etikəding» — demək, Filemonning muhabbiti wə ixənqi Məsihgə wə mukəddəs bəndilirigimü karitip baqlanıqanıdi.

**1:4-5 1Tes. 1:2; 2Tes. 1:3.**

**1:6** «Məsihni uluoqlaydiojan barlıq yahxi iltipatni toluk tonup yetixing bilən...» — baxka qüxənqisi «Məsihdə bolqan barlıq yahxi iltipatni toluk tonup yetixing bilən...». «Bizgə nesip bolqan, Məsihni uluoqlaydiojan barlıq yahxi iltipatni toluk tonup yetixing bilən, sening etikədninə əməlliiridə mərdlərqə ortaklixixing küçəytilsün dəp dua kilişən» — toluk ayətninq baxka bir tərjimi: «Sening etikədninə əməlliiridə mərdlərqə ortaklixixing tehimli jarı kilişini bilən, bizgə nesip bolqan, Məsihni uluoqlaydiojan barlıq yahxi iltipatni toluk tonup yetixing üçün dua kilişən».

**1:9** «lekin yənilə muhəbbətninq türkisi bilən mənki keri Pawlus həmdə hazırlı Əysa Məsihning məhbusi bolux süpitidə sanga iltimas kılıp ettinüxnı layık kərdum» — «muhəbbətninq türkisi bilən... ettinüx...» tooruluk «Korintliklərə (1)»diki «köxumqə sez»imizdə bayan kələqan «hökük wə muhəbbət» (15:24) üstidə bolqan muzakirimizni körüng.

**1:10 1Kor. 4:15; Gal. 4:19; Kol. 4:9.**

**1:11** «Uburun sanga paydısız bolqan bolsimu, əmma hazır sangimu, mangimu paydılıktur» — «Onesimus» degen isim grekqə «paydılık» degen mənidi. Kiriş sezimizdə eytikimizdək, Onesimus aslı Filemonning kuli idi, u uning kəxidin qərkənidi.

**1:15** «Qünki sening Onesimustın wakıtlıq məhrum bolqiningning səwəbi, bəlkim dəl sening uningoja əbədil'əbədgıqə nesiwə boluxung üçün idi» — bu ayət üstidə «köxumqə sez»imizdə tohtılımız.

**1:15 Yar.50:20; 1Tes.4:13**

# «Filemon»

<sup>16</sup> Mening xundak deginim, uningoja kul qatarida əməs, bəlki əldindən kəp üstün — manga nəkədər səyümlük, xundakla sanga tehimu xundak bolidojan (insaniy munasiwətlər bilən həm Rəbdə bolovan munasiwət bilən), səyümlük kərindax qatarida igə bolisən, <sup>17</sup> xuning üçün, əgər sən meni həmdax qatarida kərsəng, uni meni köbul kılqandək köbul kılqın. <sup>18</sup> Əgər burun u sanga birər yolsızlıq kılqan bolsa yaki sanga kərzdar bolovan bolsa, buni mening hesabimoja yazoqin. <sup>19</sup> Mana mənki Pawlus bu sezlərni əz kolumn bilən yeziyatımən: kərzi bolsa ezüm kəyturimən; lekin mən sanga ezungning jening bilən manga kərzdar bolojiningni tiləqə almaymən. <sup>20</sup> Xunga, əy kərindixim, mən Rəbdə səndin mənpəətkə erixməkqimən; iq-başlırlırimni Məsihədə səyündürgin.

<sup>21</sup> İxənqim sezümni anglaydiojanlıqingoja kamil bolup wə soriojanlırimdin artuk orunlaydiojanlıqinqni biliip, sanga muxundak yazdim. <sup>22</sup> Bulardin baxqa, manga turaloju jay təyyarlap koyojin. Qünki dualiringlar arkılık mening silərgə kəyturup beriliximni ümid kılımən.

## Ahirki salam

<sup>23</sup> Əysə Məsihədə hizmat kılqanlıqi üçün zindandixim bolovan Əpafras, <sup>24</sup> hizmətdaxlirim Markus, Aristarhus, Demas wə Lukalardin sanga salam.

<sup>25</sup> Rəbbimiz Əysə Məsihning mehîr-xəpkîti rohinqlaroja yar bolqay!

**1:16** «insaniy munasiwətlər bilən həm Rəbdə bolovan munasiwət bilən» — grek tilida «ət təripidin wə Rəbdə bolux təripidin...», əslidə Onesimus Filemonoja kul idi, insaniy tərəptin ularning otturisidiki (Rim imeriyəsidiki) ənənə boyiqə munasiwət hojayı bilən kul ayrılmışlıq munasiwiti idi. Bu sez bəlkim yənə Filemonning kuli Onesimuska əslidə amraq iğənlilikini kərsitudu.

**1:18** «Əgər burun u sanga birər yolsızlıq kılqan bolsa yaki sanga kərzdar bolovan bolsa, buni mening hesabimoja yazoqin» — mumkinqliki barkı, Pawlusning: «Əgər u... sanga kərzdar bolovan bolsa» deginini, Onesimusni hijalətkə qaldurmaslıq üçün «u səndin birər pul-dünya oqırılıqan bolsa» deyənni silik ipadılıxi idi.

**1:19** «lekin mən sanga ezungning jening bilən manga kərzdar bolojiningni tiləqə almaymən» — «əz jening bilən manga kərzdar bolojining» degen sez, xübhisiżki, Pawlusning Filemonoja hux hawarni yetküüzüxi bilən Filemon etikəd arkılık dozah yolidin qıkkənlilikini, xundakla mənggülük hayatka erixənlilikini kərsitudu. «Mən sanga... tiləqə almaymən» — bu gəpni deyixi qıraylıq bir qakqak bolodu, əlwət.

**1:20** «Xunga, əy kərindixim, mən Rəbdə səndin mənpəətkə erixməkqimən» — grek tilida «mənpəət» wə «Onesimus» («mənpəətlik, paydlılık») degen sez bilən munasiwətlik bolovaqqa, Pawlus yənə sez oyunu oynaydu. Bu ayət üstidə yənə «kirix sez»imizni kərung.

**1:22** «Qünki dualiringlar arkılık mening silərgə kəyturup beriliximni ümid kılımən» — «dualiringlar arkılık» — Filemonning wə eydə yiojlojan jamaatning dualiri arkılık.

— «Mening silərgə kəyturup berilixim» — demək, «solaktın azad bolup, yeninqlaroja kaytip berixim». Rosulning keyinkı «Filippiliklərə» yazoqan hetidə (1:26-27) uning bu ixka bolovan mətlək ixənqi ipadılınidu. Xu həttiki 1:26-27-aystılardıki izahatlar wə həttiki «köxumqə sez»imizni kərung. Pawlusning yüksəkliyi sezin daim əz kiyinqılığını əməs (qünki u türmədə yatkanlığını biwasita tiləqə almaydu) bəlkı baxxılarning mənpəətini («mening silərgə kəyturup berilixim») kezleydiyanlıkı kəründü.

**1:22 Fil. 1:25.**

**1:23** «Əysə Məsihədə hizmat kılqanlıqi üçün zindandixim bolovan Əpafras» — grek tilida «Əysə Məsihədə bolovan zindandixim Əpafras».

— Əpafras toqıruluk yənə «Kol.» 1:7, 4:12ni kərung.

**1:23 Kol. 1:7; 4:12.**

**1:24** «hizmətdaxlirim Markus, Aristarhus, Demas wə Lukalardin sanga salam» — Demas toqıruluk yənə «2Tim.» 4:12ni kərung.

**1:24** Ros. 12:12,25; 15:37; Kol. 4:10; 2Tim. 4:11; 1Pet. 5:13; Ros. 19:29; 20:4; 27:2; Kol. 4:10,14; 2Tim. 4:10,11.

## Қoxumqə sez

### Həttin elinojan əng uluq qüxənqə

Bu addiy həttin alojili bolidiojan əng uluq sawaklardın biri dəl xuki, Hudanıng muhəbbitiidə yaxıqanda, biz hərgiz baxkılarning yardımı yaki yahxılığını «tegixlik», «əlwətta xundak kılıx kerək» dəp kütüp tursak yaki xu peti қobul қılsaq bolmayıdu. Pawlusning kədirlik dosti Filemonoqa bolojan pozitsiyası buni ayan kılıdu. U Onesimusning ez yenida kəlip yardımə bolojanlığının Filemon qoқum huxal bolatti dəp oylap yetətti wə xundakla uni yenida қalduralaytti; lekin dostining biwasita razılığını almay turup u hərgiz undak kilmayıttı.

Hudanıng təlimini қobul қiliwatkan bolsaq («Yh.» 6:45, «1Tes.» 4:9) Məsihgə etikad kilmiojan gunahkar adəmlərdin gunahdin baxka həqnemini kütməymiz; hərdaim ularnı kəqürüm kılıxka təyyar turımız (etikadçı bolmiojanlar bizgə yahxılık kərsətsə Hudaşa təxəkkür eytip uni қobul kılımımız, əlwətta!) lekin Məsihgə etikad kilojan kerindiximizdən bizgə yahxi muamilə kılıxni, mubada ularqa uwal kilojan bolsaq ularning bizni kəqürüxini ümid kılımımız. Əmma ularning xundak kılıxını hərgiz «bizning tegixlik hökükimiz» dəp oylimaslığımız kerak. Kərindaxlirimiz bizgə muhəbbətlik muamilə қılsa, biz bu ixning ularning ez ihtiyyarı wə ərkinlikli bilən bolojan dəp bilip hər kətim uning üçün minnətdar boliximizə tooqra kelidu. Ərlər ez ayallırining muhəbbətini «manga bolojan tegixlik burqi, halas» dəp karisa bolmayıdu, ayallarını ərlirining muhibbitigə xundak ərəxi kerək. Xundak yolda həmmimiz bir-birimizgə «tegixlik», «əlwətta, xundak kılıx kerək» degənni həq yüksəlməy əng yekinlirimizni ətiwarlap, ularqa həkikiyi muhəbbət kərsitəyli.

**1:15**

**«Qünki sening Onesimustın wakıtlıq məhrum bolojiningning səwəbi, bəlkim dəl sening uningoja əbədiləbədgiqə nesiwə boluxung üçün idi».**

Pawlusning bu səzidin, tirilix wakıtda bizning bir-birimizni tonuyalaydiojanlığımız roxən kərünüdu. Xuningdək, Məsihdə bolojan yər yüzidə muyəssər bolojan barlıq muhəbbət, kərindaxlıq wə dostluk (hojayin-kulluk munasiwitidə əməsl!) rixtilirimiz wə munasiwətlirimiz xu bakıy dunyada üzlüksiz dawamlaxturulidu (pəkətla ər-ayallık munasiwiti xu wakıttı bolmayıdu («Mat.» 22:30)).

### «Kulluk» üstidə

Okurmənlər hət üstidə oylinixliri iqidə bəlkim kulluk tüzümning hək-nahəklikli toopruluk bəzi oylarda bolojandur, xunga munasiwətlilik bolojan bu ix üstidə omumən səl tohtilimiz.

Birinqidin, Təwratni okujojanlar bilginidək, Musa pəyojəmbərgə qüxürülgən kanun astida yol կոյulojan, Yəhudiyalar arisidiki kulluk tüzümi hərkəndək baxka əl iqidiki tüzümgə pütünley ohximayıttı. Musa pəyojəmbərgə tapxurulojan kanun astida iktisadiy kiyinqılık tüpəylidin bir Yəhudiy yurtdixiçə kül boluxka əzini setiwtəkən bolsa kulluk muhəlliti yəttə yıldın artuk bolmayıttı. Bu məhələt toxkanda u halisa hojayindan ərkin bolatti («Qan.» 15:12-18). Baxka əldin bolojan kulliri bolsa hizmət hökükləri enik bekitilgənidi; ular harlıqka uqralojan bolsa hərlükə

## «Filemon»

qıkıx hökükü bar idi (məsilən, «Mis.» 21:26-27ni kərüng). Israil iqidiki hərbir kixi, məyli kul bolsun hər bolsun hər yəttinqi künü (xənbə, «xabbat künü»)də dəm alattı.

Rim ənənə tütümi astida əllarning əhwali pütünləy baxğıqə idi. Ənənə boyiqə əllarning xəsisi hökükliyi yok degüdək idi. Hojayinləri ularni hərtürlük jismani yaki rohiy horluğka uqratsimu ənənədikən həqkandakı jaza buyrulmayıttı. Dunyadiki barlıq əllulkü tütümlər muxuningdək bolup kəlgən. Tarihtin bilimizki, Rim tütümi astida yaxawatkan bəzi əllər illik muamilini kərgən, hətta hizmət kılıqan ailining bir əzəsioğlu aylanoğanlar bar idi. Lekin kəpinqisi üçün turmuxini qara başkan harlıq degili bolatti. Rim imperiyəsidə qong xəhərlərdə əllarning sənə bəlkim ahalining 50 pirsəntini igiləyətti! Rim astidiki bir kul üçün həqkandakı «dəm elix künü» bolmayıttı — u (er bolsun kız bolsun) pəkət hojayinining halıqanqə ixitidioğan mülkidin biri idi, halas.

Əmdilikdə Rəb Əysə həmmə gunahkar adəmni ilkidə tutuwatkan əng qong əllulkünü, yəni gunahning əllulkünü kərsətti. **«Gunağ sadır kılıqan kixi gunahning əllidur»** («Yh.» 8:31-36). Əlwəttə, U Pələstində turuwatkan Yəhudiylərə təlimni jakarlioğunu bilən insanlar arisidiki əllulkü toopruluk az səzləyətti.

Əmdidi keyin Rim imperiyəsinin hərkəysi jaylırida hux həwərni jakarlioğan Məsihning rosulları u toopruluk nemə dəydu?

Injildin rosullarning yazmilirini okuğanlar xuni kərələyduki, ularning mühim kəzligini adəmlərinin gunahning əllulkidin azad bolup Hudanıng padixahlıqıja kirixidin ibarət. Məsilən, «Rim.» 6:16-22ni kərüng. Əmdidi bizmə buningə oħxax hulasığə keliximizgə toqra kəliduki, gunahdin azad bolup Hudanıng mənġġülük padixahlıqıja kirix bolsa, adəmning həkümranlığının «azad bolup», gunahning əllulkü astida əsir boluxtin qaksız dərijidə mühimdir. Undak «ərkinlik» əmaliyəttə həqkandakı ərkinlik əməs. Mana xu səwəbtin rosullar məlum adəmning baxka birawoğa kul boluxining həklik-həksizlikigə biwasitə nəzər salmaydu.

Əmma xuningə o dikkət kilişimiz tegixlikki, rosul Pawlus buzuk insanların kilmixlirini hatırlığında «kəllulkə bulax»ni eoir gunah dəp bekitidu («1Tim.» 1:10). Rim imperiyəsidə bəzi adəmlər kərzdin kütulux üçün əzlini kəllulkə satsimu, əllarning kəpinqisi əslidə urux əsirləri yaki «kəllulkə bulanğanlar» idi. Bügünkü barlıq əllulkü tütümlərinin əmmisi (məsilən, həzirdiklə bəzi ərəb dələtlərdə) xu yol bilən məwjuṭ bolup xu səz bilən gunahka bekitilgəndur.

Etiqadqların əllükning həklik-həksizlikigə qəndak ərəxi kerəklikli əməliyəttə qong bir məsilə, yəni həkümətlirigə, ularning ənənələri qəwa omumən eytəkanda barlıq həkükdarlar oqası pozitsiyəni baoqlıxi kerək, deyən məsilinə bir kışmidur. Bu toopruluk okurmanların dikkitini «rimliklərə»diki «köxumqə səz»imiz (13-bab üstidiki səz)gə karitimiz. Xu səzdir muxu yerdə azraq nəkil kəltürümüz: —

«Insaniyət gunahka teyili petip əllənlikli tüpəylidin, (Hudanıng nijati qəiga bołoqqa) gunahka nisbətən tizginlini xərək bołoqka, Huda bu ixning bir hissəsini həkümət-hakimiyətlər arklılıq orunlaydu: — **«Həmmə adəm əzlini idarə kılıquqı həkük igilirigə boysunsun. Qünki Huda tiklimigən həkümət bolmas; həkümətlərinə əmmisi Hudanıng əmri bilən bołolandur»** («Rim.» 13:1).

## «Filemon»

Kulluk tüzümi Rim kanunining bir kismi boloqaqqa, bu kanun astida kul bolojan etikadqilarning ərkinlikini əloja kəltürük üçün koral kətürüp inkilab kılıx toqra əməs idi. «Yh.,» 18:36də hatırılängən, Rəb Əysanıng təwəndiki səzlirigə қaraylı: —

«Mening padixahlıkim bu dunyaoja təwə əməstur. Əgər bu dunyaoja təwə bolğan bolsa, hizmətqılırim Mening Yəhudiylarqa tapxurulmaslıkim üçün jəng kiliwatqan bolatti. Həlbuki, Mening padixahlıkim bu yərgə təwə əməstur».

Xuning bilən əksiqə etikadqlar hizmitidiki səmimiyliki wə ixənqliki arkılık Hudanıng həqiqətlikli wə muhəbbətinə ez hojayinlirloqa kərsitixkə toqra kelətti. Injilda, hojayinlarmu ez kulliriqa insan qatarida қarap adil muamılə kılıxi kerak, dəp jekiləngən («Əf.» 6:9, «Kol.» 4:1). Rim jəmiyyitidə Injilning təsiri kengəygənsəri kulluk tütümning yokəp kətkənlilik tarihtiki bir roxən pakittur. Bu ix pütünləy inkilabsız bolqan; inkilablarning adəttə məlum mustəbit tütümni baxka bir mustəbit tütüm bilən alməxturuxtin baxka natijsisi bolmayıdu.

Öngliyadiki «sanaat inkilabi» miladiyə 1750-yili baxlanqandın keyin, zawutlardıki keş ixqilar hojayinliri təripidin rəhimsiz harlik wə ekspilotatsiyigə uqrıqan. Xaraitlar «inkılاب kılıx»ka pixip қaloğanıdi. Dərwałə, Fransiyədə Öngliyadikigə ohxax xarait astida inkılab partlıdı, xuning bilən Fransiyəning keyirki orininqi yıldı, hakimmutlaq Napole' on məydanoğa qıkip delət tərtipini əsligə kəltürgüqə, ənənələr koqlarda dəryadək akğanıdi. Öngliyəda bolsa Wəsliy wə Witfield deyən ikki adəm Mükəddəs Rohñing zor təstiklixi iqidə Hudanıng nijatını küllük jakar laxka baxlıdı. Mingliojan hər hil «təbikə»diki kixılər towa kılıp oyoqitıldı. Jamaətə zawut igiliri ez ixqiliri bilən yandax olturnati; ular xuning bilən ezlirli bilən ohxax bir zemində yaxawatlıq insanlar olaşan harlikning nemə ikənlikini qüixinip yetip, uningdin towa kılıp ixqilirioja bolğan muamilisi eżgirip, xuning bilən Öngliyə inkılab kiroqinqılığının kutulmuşan.

Өзгөрғөн кишилөр өзгөртілген жөміятлөрни һасып қилиді. Бaxқa yollar bilən jəmiyətni əzgərtix mumkın əmas. İnkılab yaki nokul yengi, kattik қanunlar insan təbiitini əzgərtəlməydi; bəlkim 20 yil iqidə kona illətlər əslidiki xəkildə bolmısımı, baxқa bir xəkildə kaytidin pəyda bolıdu.

17-əsirning otturisidin beri qərbiyə deletlərdin İspaniya, Portugaliya, Gollandiya, Əngliyə və Amerika ezelirining Afrikidiki mustəmlikə deletliridin küllərni tutup baxlaşdırmaqda təşəbbüs etmişdir. Əngliyədə Wilyam Wilberfors isimli bir adam Injildən bu ixtiraçı dələ Pərviz eytən «küllükə bulax» deyən gunahning əziz ikənlikini bilip yetip, uningdin kət'i yətərliyə kimi xüsusilə qızılıx kerak dərəcədən təlim berixkə baxlıdı. Yigirmə yil u xundaq kürək kələp Əngliyə hökümətinini ixəndürən (miladiyə 1807-yili). Xuning bilən Əngliyə höküməti küllük tüzümni barlıq mustəmliliklirdə kanunsız dərəcədən bekitikan. Asta-asta Gollandiya, Amerika, andın İspaniya və Portugaliya həjalətkə qaldurulup Əngliyəni ülgə kələp küllük tüzümni bikar kılıqan. Bugünki kündə bəzi ərəb əlləri və ximaliy Afrikidiki bir kisiyə deletlərdə küllük tüzümü yənilə məwjuvit.

Küllar wə hojayinlarning yürüx-turuxlari қandaқ boluxi kerəklikini bilix üçün təwəndə kərsitilgən, rosullarning hətliridiki ayətlərni kerüng. Demisəkmu, bu ayətlərdiki jekiləxlər hərkandaq hizməttikilərgə, yeni xəhslərgə yallinip ixləwatkanlar bolsun yaki delet məmurları bolsun ularqa ohxaxla karitiloqan; xundaqla կul hojayinlirioq karitiloqan bu sözər türlik adəm yallınuqları onumu ohxaxla karitili: —

«1Kor.» 7:20-24, «Әф.» 6:5-9, «Fil.» 2:7, «Kol.» 3:10-11, 3:22-4:1, «1Tim.» 6:1-2, «Tit.» 2:9-10, «1Pet.» 3:13-21